




~~ب~~ زامی

„PIONER“
zur. nəşrijjatъ
Bakъ—1939

N I Z A M I

Azərbaycan xalqının böyük dahi şairi Nizami XII əsrдə yaşamışdır. İljas Nizami 1141-ci ildə Gəncə şəhərində (ind ki Kirovabad) anadan olmuşdur. Onun atası Jusif Gəncə şəhərindən, anası adı sanlı kurd qızı olmuşdur. Nizami hələ uşaq yaşında ikən atası elmiş və anasının himajəsi altında yaşamağa başlamışdır. Nizamidə uşaqlıqdan bytyn elmlərə həvəs ojanmış və ərəb, fars, junan dillərini oyrənmişdir. Şeir jazmağa ilk gənçlik yaşlarından başlamış və emrynyн aхъялагъна qədər şairliklə məşqul olmuşdur.

İlk jaradıçlılıq qəzəl, qəsidi, rybajı ilə başlajan Nizami sonralar öz zəngin poemaları ilə dynja ədəbiyyat xəzinəsini bəzəmişdir. Bu poemalardan ancaq beşi bize



gəlib catmışdır. Bu beş əsər «Sirrlor xəzinəsi», «Xosrov və Şirin», «Lejli və Məçnun», «Jeddi gozəl» və «İskəndərnâmə» romanlarından ibarətdir.

Bu əsərlərində Nizami Azərbaycan xalqının patriotizm ruhunu dyşmənlərə qarşı qəzəb və ysjanınp və qəhrəmanlıq xüsusiyyətlərini gozəl bojalarla ifadə etmişdir.

Nizami xalq şairidir. O bytyn həjatlı boju xalqa sadıq olmuş və ona xidmət etmişdir. Nizaminiñ ozy əsərlərinin birisində deyir ki: «Biz çalışmaq ucun, jaračmaq ucun xalqa, yzərində ʃasadıqımız torpaqa xidmət etmək ucun jaşaýryq».

Nizami istismara, haqsızlıqla və zylmə qarşı cıxaraq, azadlıq patriotizm və şərəflü əmək məsələlərini irəli syrmışdır.

Nizami poeziyanın böyük gynəşidir. Onun mirvari danəleri kimi inçi şeirləri, dynja ədəbiyyatının ən gozəl misralarını təşkil edir. Şairin ʃaradıçılığı Azərbaycan xalqının folqları ilə aöffentlichə surətdə bəa-

ldır. O, öz əsərlərini xalq ədəbiyyatının ən gozəl sezlərilə bəzəmişdir.

Nizaminiñ öz ana dilində jazmağa qoymurdular. Buna görə o xalq ruhunu bytyn doloğunluq ilə ifadə edən əsərlərini fars dilində jazmağa məcbur olmuşdur.

Nizami həjatlının cox ʃaradıçılığı Gəncə şəhərinin ʃaxıtpərvənda tikdirdi «Somədə» (daxmada) kecirmiş və burada vəfat edərək şəhərin kənarında basdırılmışdır.

Nizaminiñ xatırəsi həmişə Azərbaycan xalqının qəlbində jaşajaçqdır.

Nizami

GƏLƏÇƏK NƏSLƏ XİTAB!

Bu kənddə mən kimi coxdur jatanlar,
Hec kəs dyşynnəz ki, burda adam var!
Ej daqlar kəkliji! Jad et məni sən,
Qəbrimin ystydən gəlib kecərkən,
Gor, tyrbəmdə bitən vəhişti otları,
Dyşən baş daşımı sejərə gəl bərə!
Məzarıım pejinlə ortyləçəkdir,
Ruzgarıım əllilə sokyləçəkdir....
Itib bataçaqqıb o zaman qəbrim,
Məni anmajaçaq myasırıərim.
Sən ej təzə kəklik, daqlar gəlini?
Məzarıım ystynə qojub əlini,
Mənim pak ruhumujad edəçəksən.
Qəbrimə goz jaşı axıtdıqça sən,
Mən də bu həsrətlə gozlərimdə oləm

6

Gejlərdən ystynə nur tekəçəjəm.
Hər arzun, diləjin nəjsə dynjada,
«Amin» dejəçəjəm, jetiş murada.
Salam gondərdikçə yrəkdən mana,
Salam jetirərəm hər salamına.
Mənimcın gejlərə sən iyksələndə,
Sənincin jerlərə enərəm mən də.
Əzyn tək diri bil məni çahanda,
Mən də çanlanaram sən çanlananda.
Uzaq tutma məni dost məclisindən,
Mən səni gərərəm, gərməsən də sən!

Ceviri: S. VURQUN



7

Nizami

AZ DANŞMAQЬN GÖZƏLLİJİ

Səzyn də su kimi lətəfəti var,
Hər sezy az demək daha xoş olar.
Bir inçi saňıq varsa da suda,
Artıq iciləndə dərd verir su da.
Inçi tək sözlər sec, az danş, az din,
Qoj az sözlərinə dynja bəzənsin.
Az sezyn inçi tək mə'nası solmaz,
Cox sezyn kərpic tək qiyməti olmaz!
Əslə təmiz olan saf mirvarşalar,
Suja və torpaqa min bəzək vurər.
Jyz ulduz jansa da gojlərdə inan,
Bir gynə baş əjmək xoşdur onlardan.
Gejdə parlasa da nə qədər ulduz,
Gynəşdir isidən aləmi jaňız.

Cevirəni: S. VUROJUN

Nizami

OQLUMA NƏSİHƏT

(bir parça)

Sən ej on dord jaşlım! Hər elmə jetgin!
Gozyndə əksi var iki aləmin!
Jeddi jaşar oldun o zaman ki sən,
Acıldıñ gyl kimi, şadlandı cəmən.
Indi ki, catmışdır jaşın on dərdə,
Başın sərv kimi durur gəjlərdə.
Qəfiyatda ojnama, qejrət vaqtıbdır,
Indi hynər vaqtı, şohrət vaqtıbdır.
Uçalmaq istəsen, bir kamala cat,
Kamala ehtiram gestərər həjat.
Uşaqqən əslini sorsalar bir az,
Aqaç bar verəndə çinsi sorulmaz!
Ela ki böydyn, belədir qajda:
Atanıñ adından sənə nə fajda?

Sən, aslanlar kimi, kec çəbhələrdən,
 Jalıñz hynərinin balasъ ol sən!
 Səadət kamalla jetişir başa,
 Xalqa hormət elə, ədəblə jaşa.
 Başında əfsanə dyşdyiy zamən
 Qulaq as, gor sənə nə dejir viçdan.
 Öz adınya lajıq işlər ger ki, sən,
 Axırda utanma xəçəlatindən.
 Oqlı! sezlərimə jaxş qulaq as:
 Ata nəsihəti fajdasız olmaz.
 Jaşa, mə'rifətlə bax bu aləmə!
 Dynjada hec kəsə olym istəmə!
 Demirəm hiləgər, viçdanı dar ol,
 Hal bilən, hal dujan bir sənətkar ol!
 Həkimlik, jaxşlıq jaşasa qoşa,
 Səni də sevdirər, qaldırar başa.
 Həyat da, olym də, qul olar sana,
 Səadət və şəhrət dyşər raýna.
 Bir elim əjrənmək istədikdə sən,

Calış ki, hər şeji kamil biləsən!
 Kamil bir palancı olsa da insan,
 Jaxşdır jayımcıq papaqcılıqdan.
 Məndən sojləməkdir, səndən eşitmək,
 Bir insan əli boş gəzməsin gərək.

Ceviriçi: S. VURQUN



20 qəp.

732

894-32-1
N-77

НИЗАМИ

Издание журнала „ПИОНЕР“

ЦК ЛКСМ Аз

Баку—1939

1939
332